

NİGAR İSMAYILZADƏ

Bakı Dövlət Universiteti  
E-mail: nigarismailzadeh@gmail.com

## XVI ƏSR TƏSƏVVÜF ƏDƏBİYYATINDA MƏLAMİ-HƏMZƏVİ VƏ ƏLƏVİ-BƏKTAŞİ ŞEİRİNĐƏ İLAHİ EŞQ

XVI əsrda təkka ədəbiyyatının inkişaf etməsində aparıcı rol ələvi-bəktası və məlami-həmzəvi şairlərin üzərinə düşnüşdür. Məlami-həmzəvi ədəbiyyatın en böyük təmsilçiləri Əhməd Sarban, Qayğusuz Vizeli Əlaəddin, Əmir Osman və başqalarıdır. Məlami-həmzəvi şairlərinin əsərlərində ilahi eşq şeirləri vəhdati-vücut fəlsəfəsinə, əhli-beyt sevgisine əsaslanır. Məlami ədəbiyyatının ilahi eşqin en özlüü cəhəti sırlılık və sırrı gizlətməkdir. Ümumilikdə məlami dünyagörüsündə sırr ixlasa gedən tək yoldur. XVI əsrda ələvi-bəktası ədəbiyyatı qızıl dövrünü yaşamışdır. Mühyiddin Abdal, Heyrati, Pir Sultan Abdal, Qul Hümmət və başqaları ələvi-bəktası ədəbiyyatının əsas nümayəndələridir. Ələvi-bəktası şairlər görə ilahi eşqla ibadət eyni məşhur kimi təqdim olunur, ibadət eşqlə olur, eşqisiz ibadət ibadət deyil. Ələvi-bəktası nümayəndələri ilahi eşq dedikdə Allah-Məhəmməd-Əli sevgisini və onlara olan sənəs bəhlülqılıq qəsd etmişlər. XVI əsr təsəvvüf ədəbiyyatının bütün sahələrində istor məlami-həmzəvi, istərsə də ələvi-bəktası şeirinin hecada əsərlər verdiyi, ədəbi yollarını tam formalasdırması dövrüdür.

**Açar sözlər:** Türk təsəvvüf ədəbiyyatı, ilahi eşq, məlami-həmzəvi ədəbiyyat, Ələvi-bəktası ədəbiyyatı.

XVI əsrde türk ədəbiyyatı daha da inkişaf edərək türk təsəvvüf ədəbiyyatına gözəl əsərlər bəxş etmişdir. Xüsusən də ələvi-bəktası şairləri hecaya daha çox yer verərək ilahi eşqi sadə şəkildə anlatmaq yolunu tutmuşlar. XVI əsrde zühd-i-təsəvvüfi təkkə ədəbiyyatı ilə bərabər coşgulu ilahi eşqi övən ələvi-bəktası və məlami-həmzəvi ədəbiyyatı da vardi. XV əsrde olduğu kimi XVI əsrde də təkkə ədəbiyyatının inkişaf etməsində aparıcı rol ələvi-bəktası və məlami-həmzəvi şairlərin üzərinə düşdü. Daha önce, xüsusən də XV yüzillikdə məlami və ya məlamiyyə-süttarıyyə şəklində mövcud olan ədəbiyyat Qanuni Sultan Süleyman zamanında 1563-cü ildə edam edilən Bosnalı Həmzə Balinin görüşləri ilə zənginləşərək məlami-həmzəvi şeir adlanmağa başladı. XVI əsrde bu ədəbiyyatın en böyük təmsilçiləri Əhməd Sarban (öl. 1545), Qayğusuz Vizeli Əlaəddin (öl. 1563), Əmir Osman Həsimi (öl. 1595), İdris Muhtəfi (öl. 1615) və başqalarıdır. Məlami-həmzəvi şairlərdə əhli-beyt sevgisi yüksək dərəcədə idi. Onlardan bəziləri imamıyyə düşüncəsində olub cəfəri məzəhbəndə idilər. Bəziləri də digər şia aqidələrinə çox yaxın idi. Sünni inanclara əks sözər səylədikləri, imamları ideallaşdırıldıqları, vəhdəti-vücid fəlsəfəsinə bağlı olduqları, Haqqın sırrını gizli rəmzlərlə söylədikləri üçün Osmanlı dövləti tərəfindən taqib edilir, öldürülür, zindana atılırlar. Onların ilahi eşq şeirləri bütünlükdə vəhdəti-vücid fəlsəfəsinə, əhli-beyt sevgisine dayanırdı.

XVI əsrde məlami-bayramı ədəbiyyatın nümayəndələrindən biri olan Əhməd Sarban Hayranboluda dünyaya gelmiş, ilk təhsilini də doğuldugu yerdə almışdır. Ancaq aldığı təhsilə baxmayaraq yenicəri ocağına yazılımış, dəvəçi otağına qeyd olunmuşdur. Zəkası və çalışqanlığı sayəsində dəvəcibəsi rütbəsinə yüksəlmışdır. Qanuni Sultan Süleymanın İraq səfərində sarbanbaşı (dəvəcibəsi) kimi iştirak etmiş və Əhməd Sarban adı

ile tanınmışdır. İraq safrında bir mələmi-bayramı şeyxi olan Pir Əli Sultanın tanış olmuş, safrından qayıtdıqdan sonra yeniçeri ordusundan ayrılmış və Pir Əlinin yanında xidməte girmiştir. Əhməd Sarban ondan təsəvvüf və irfan elmini öyrənmisdir. Əhməd Sarban Pir Əli Sultanın vəfatından sonra Hayrənbəyliye geldi. Orada təriqətini yaymağa başladı ve 1545-ci ildə vəfat etdi. Ancaq bir qızın qaynağı Əhməd Sarban İstanbul At Meydanında 1529-cu ildə iyi rümiyənən on iki müraciət ilə edam edilən və Oğlan Şeyx adı ilə moşəhur olan İsmail Maşukinin (1508-1528) xalifəsi kimi təqdim edilir. Pir Əli Sultanın oğlu olan İsmail Maşuki isə öldürüləndən günə qədər mələmilərin qütbü olmuşdur. Ancaq bayramiyə təriqətinin aşırı sünni qolu olan şəmsiyə İstanbulda çox güclü olduğunu və Osmanlı dövlət adamları üzərində böyük nüfuzu olduğunu şəhərəsində, yaxud bu aqidiyyə yaxın olan mələmilər burada taqib olunmuş və mələmilik, xüsusiən də mələmi-həmzəvərlər Osmanlı torpaqlarında digər təriqətlərin içərisində gizlənməyə məcbur olmuşdur. Bu da mələmiləyin ikinci dövrü kimi xarakterizə edilir. Əhməd Sarban da ilahi eşq anlayışını mələmi-həmzəvi fəlsəfəsi çərçivəsində işləmişdir. Bununla bərabər Əhməd Sarbanın ilahi eşq şeirləri ilə bərabər dərvishlik, vəllilik, irfan haqqında da şeirlər vardır.

İlahi eşq Əhməd Sarbanın şeirlərində mələmi görüsələri ilə birləşərək yeni bir mənə qazanmışdır. Bu nünni inancı təkki şeirlərinin, na da əlavə-bəktəsi şeirlərinin ilahi eşq anlayışına bənzəməyən özünməxsus bir yorum idi. Mələmi-həmzəvi şeirlərinin ilahi eşq anlayışı Əhməd Sarbanın əsərlərində bütün tərəfləri ilə digərlərindən fərqlənir. Belə ki, mələmiləyin eşq və maləmat fəlsəfəsi Əhməd Sarbanın həm xalq əslubunda, həm də klassik vəznde yazıldığı şeirlərində dəha çox işlənmişdir.

Mələmilər görə ilahi eşqin gizli qalması osasıdır. Ona görə də digər təkki şeirinə baxdıqda mələmi adəbiyyatında ilahi eşqin on önemli cəhəti sırlılık və sırrı gizləməkdir. Ümumiyyətdə mələmi dünyagöründən sırı ixlasa gedən tək yoldur, onu ixlas aşiqin halının gizləndirməsidir. Sevdiyi ilə təkbətəqlər qalarıncı heç kim izlənənəsinə, müshahidə olunmasına istəməz. Ona görə də aşiq eşqini gizli saxlayır, fəryadını, acısını, iztirablarını heç kimsə bəlli etmir. Sührəverdi da mələmilərin sidiq və ixlasla bərabər hallarının başqasından gizləməyi məqsəd bildiklərini yazar [14, s. 79]. Bu gizliyilə mələmi-həmzəvi şeirlərinin ən böyük təmsilcisi Əhməd Sarbanın yaradıcılığında tam şəkildə qorunmuşdur. Bəlkə də buna görədik ki, bir seyirində Əhməd Sarban cananı seyr etmək zamanı insanlara diqqət etməyi, ayineyi-sultən olan insanдан da bozı şeyləri gizlin saxlamağı məsləhət bilir. Çünki canan canda gizlidir, cananı görmək istəyən cana baxsınsa. Şaire görə gözəli seyr etməyi qadağan əleyən münkirin nuru yoxdur ki, cananı və ilahi gizliliyi görə bilsin.

Əhməd Sarban insan üzünən Allahan güzgüzə olduğunu, üləma əhlilinin bunu görə bilməməsinin tak sababını onların kor olan gözlerinin ilahi nuru görə bilməməsinə bağlayır. Allahan rəhman sistəminin insanda olduğunu, bunu görəmənləri də münafiq adıllanır şeirləri ilə səir gizli da olsa ünsüyünü dəl dəgirir. Burada o, hürufi dünyagörüşünün insan üzü haqqın toccalıghadır fikrini məniməsəm kimi görünür. Daim taqib olunan, əhli-beyt sevgisindən ötrü quranan, sünni məzəhibin şəriət qanunlarına müxalif olan digər mələmi-həmzəvi şeirləri kimi Əhməd Sarban da ilahi eşq şeirlərinin çoxunu mecaz dili ilə, qızıl bir mənə ilə yazmışdır.

Mələmi-həmzəvi şeirlərinin Həmzə Balı, İsmail Maşugi kimi şeirləri de vardır. Adları çökən şeirlər Qanuni Sultan Süleyman dövründə edam edildikləri üçün əsərləri itib-batmışdır. Ancaq az da olsa onların coşqulu ilahi eşq anlayışının, şəri qılıcı fikrə, zuhdi dütüncəyə qarşı ışyançı rufu haqqında məlumat qalmışdır.

Təsəvvüf adəbiyyatında suttar şeir düşüncəsinin mələmi-həmzəvi şeirlərdən başqa

əlavə-bəktəsi nümayəndələri də vardır. XV yüzillik saxlanması, gizlənmə dövrü kimi xarakterizə edilən əlavə-bəktəsi ədəbiyyatı XVI əsrə qızıl dövrünü yaşamağa başlıdı. Xüsusən, əlavə-bəktəsi təkki şeirlərinin çoxunun kəndlərdə yaşaması, bəzümrə ədəbiyyatının kəndlərdə de yayılmasına səbəb oldu. Həm də özünməxsus terminolojiyası olan aşiq əlavə-bəktəsi ədəbiyyatı yaradı, yol-ərkan düzüncə formalması, ilahi eşq inanc kontekstində tərənnüm edildi, əhli-beyt sevgisi on yüksək saviyəyə çatdı, Ərdəbil ocağına bağlılıq gücləndi. Əlavə-bəktəsi ədəbiyyatının ən böyük oxuyanları da mözh XVI əsrə yaşımdır: Yemin, Virani, Mühyiddin Abdal, Xayali, Heyrati, Pir Sultan Abdal, Qul Hümmət, Üsuli və başqaları kimi.

Əlavə-bəktəsi ədəbiyyatında və ona ənənəsində yeddi böyük ozandan biri olan və bu ədəbiyyatın ilahi eşq anlayışının haqqı qurucusu都说 Pir Sultan Abdalın hayatı haqqında çox az şey məlumat. Əsl imam Heydər olduğu关于他的生活。Heydər və şeirləri digər Pir Sultan Abdallarla qarışmışdır. Onun mənəkabələrə dənizməsəsənən mələməti kimi XVI yüzilliyin ikinci yarısında yaşamış, Ərdəbil mədrəsəsində yüksək dənə təhsil gormasına baxmayaraq divan ədəbiyyatından heç təsirlənməmiş, şeirlərinə səsənəcənən birlik və səkkizlikindən qoşma, türk, nafas şəklinde yazmış tokko səairidir. Pir Sultan Abdal Sivasın Yıldız ilçesinin Banaz kəndində dünyaya gəlmədir. Mənəkabələrə görə mədrəsə təhsilini Təbrizdə almış, sonra Sivasın dənərək burada atrafına müridlər toplamışdır. Yenə mənəkabəyə görə olvəliliyin bir Azərbaycan türkəsi olan Qarađonlu Can Baba qoluna mənəsib olmuş, bəktəsi təriqət şairidir [7, s. 37]. Ancaq daha çox Ərdəbil ocağına bağlı olduğunu məlumat.

Yetmiş üç müridi ilə birləşkən inanc və sosial aqırlıqlı bir üsyan çıxmış, Sivasın Sofular kəndindən olan və Pir Sultana müridlilik edən Xızır Paşa tərəfindən tutularaq 1547-1551-ci illər və ya 1587-1590-cı illər arasında asilərəq öldürülmüşdür. Ölüm haqqında da çoxlu mənəkabə yaradılmışdır. Əsərlərində Allah, Məhəmməd, Əli, on iki imam, əhli-beyt, xüsusiən də Hz. Hüseyin, Hacı Bəktəş Veli sevgisini işləmiş, bununla bərabər sosial mövzulara da çox yer vermişdir. Onun ilahi eşq anlayışı əlavə-bəktəsi dünyagörüşündən görə formalşmışdır. Pir Sultan Abdal ilahi eşq dedikdə Allahe-Məhəmməd-Əliyə olan ayrılmış eşqi nəzərdə tutur.

Şaire görə ilahi eşq ibadətlərinin ən böyüyüdür. Ona görə də Pir Sultan Abdalda eşq-ibadət eyni mənəfət kimi təqdim olunmuş, dəha doğrusu, ibadət eşqə olur, eşqisiz ibadət ibadət deyildir. Düşüncəsi ona çıxmışdır. Allahan sevgisini qazanmaq aşiqi üçün ən böyük mükafatdır. Şeirlərində Allahla, Məhəmmədə, Əliyə bağlılıq ilahi eşq soviyyəsinidir. Ilahi eşq haqq qapısıdır, Allahı sevənlərə da haqq qapısına gelənlərdir.

Pir Sultan Abdal ilahi eşq anlayışını Allah-Məhəmməd-Əli üçlüsü fəlsəfəsində, Hz. Hüseyin eşqində formalşmışdır. Onun vəhdəti-vücud anlayışını da bu üçlü fəlsəfəyə dayanır. İ.Melikovun da yazdığı kimi "Əlavilər on çox Əliyə dəvədərlər". Ancaq ibadətlərində onu önləməri yet Hüseyinindir. Ən böyük həyəcan Hüseyin məktəbindən gəlir, çünki Hüseyin izbirət çəkən insanlığın simvoludur" [9, s. 16].

Könlü bağıçası, gül, bülbül, dost, virana, dolu, mürsild, vali və s. terminlərlərə ilahi eşq yoldaşlığı vəziyyətini yox edib ilahi vüslətə qovuşmaq istəyən aslı aşiqi qəsd edir. Pir Sultan Abdala görə bu qovuşma həsrəti aşiqi özündən alaraq ilahi eşq yolcusu, ilahi eşq fədaiisi edir. Onun könlünlərin can atlığı ilahi eşq gül taşbehi ilə təqdim edilir, ona görə də könlü dünyası viran bağıçası kimi bülbülin ah-zar ediyi məkandır. Gül olmasa bülbül oxumaz, fəgər etməz, çünki ilahi eşqin azabı, acıları aşiqin könlü dünyasında məsləhəmsiz yaralar açar.

Eşqə iman, eşqə etiqad, eşqə ərkan əlavə-bəktəsi şeirlərində iç-icədir. Xüsusən yoldaş Pir Sultan Abdalın şeirlərində ilahi eşqi vürgülməsinən ən temsil formuluudur. Ona

göre da aşiq maşqun varlığının bir hiz, zövq mənbəyi olmadığını yaxşı bilir. Təbii ki, bu halda sevgilinin yolunda ölmək çox vaxt şəhidlik mərtəbəsinə qalxmaq kimi başa düşür [1, 186-199]. Eşq şəhidi Pir Sultan Abdalda yeni bir əlavə-bəktəsi termini kimi poeziyaya gatırılmışdır.

Pir Sultan Abdal yaradıcılığında ilahi eşqlər bərəber bəşəri eşq, sosial mövzular, etiraz nolu şeirlər də vardır.

Şeirlərdən sair başarı esdən ilahi eşqə keçidi və bir az da ilahi eşqin insan mərkəzi düzüncədə osas amil olduğunu göstərir. Belə ki, şairin düzüncəsində aşiq cannet-deki Tuba ağacını görəməndən öncə sarı boylu bir gəzəl aşiq olmuş, bəzənşin mehrabə bənzər qasıları Kabəni təvaf etdəndən öncə təvaf etdiyini, üzünü müqəddəs bir bildiyini, başqa cür desək həlbi bir eşqi başlangıçdan yaşadığını bildirir. Belə bir ilahi eşq ortodoks sunni görüşlərinə görə safsaşa, hədyan danışmaq, kürfə girməkdir. Bunun da üzərində Şah andlındırğı Hz. Əliyə getməyi arzulayan (Açılım kapular Şaha gidefim) şairin heç bir toleranlıq tanımayan ümətə tərəfindən öldürüləməsinin qacaqlılmaz olduğunu şərtləndirmiş olur.

Pir Sultan Abdal ilahi eşq mövzusunu da somimi bir şəkildə işləyir. Məsələn, bir dördlüyündə o, ilahi eşqə basına tutulmadan öncə öz işində, gücündə olan bir insan olduğunu, aşın şirin-şirin yeyib qəmsiz yaşadığını, sadə bir heyət sürdüyüni, ancaq aniden başına eşq dolusunun yaşadığını, bundan sonra dadlı aşına da ağı qatıldığını, işinin ah-vay, gününə qara olduğunu bildirir.

Pir Sultan Abdalda rast gədiyimiz dövrüyyə nəzəriyyəsini işlayan şeirlər də ilahi eşq üzərindən qurulmuşdur. Dövrüyyə janrında yazılın şeirlərdə insan ruhunun və kainatın Mütləq Varlıqlan cixib yeno ona qayğıdagı fikri işlənir. Dövrüyyə nəzəriyyəsindən görə Mütləq Varlıq olan Allah öz elmi ilə zühur edir. A.Özkürmlüyə görə bù cür şeirlər daha çox əlavə-bəktəsi adəbiyyatında, ham də fərqli şəkildə işlənmişdir. Bəzən bu şeirlər yanlış anlamalara, yəni tenasüh anlayışına qədər gedib çıxan mənalara səbəb olmuşdur [13, s. 207].

Pir Sultan Abdalın imanla eşqin vəhdəti ilahi eşqdir fəlsəfəsinə davam etdirir bir başqa əlavə-bəktəsi şairi onun müridi olan Qul Himmətdir. Əlavə-bəktəsi adəbiyyatının yeddi böyük şairindən biri olan Qul Himmət haqqında çox az məlumat qalmışdır. Şeirlərindən 15-16-ci ilədə Bisatının yazdığı "Menakib-ül esrar behcet-ül ahrar" adlı əsərdən onun I Şah Abbas zamanında yaşadığını, Pir Sultan Abdalın müridi olduğu, XVI əsirin ikinci yarısında doğulduğu və XVII əsirin başlarında öldüyü bilinir. Qul Himmət Pir Sultan Abdalın asılımlanmasından sonra uzun müddət gizlənmiş, inancından ötrü sixuntılı hayat keçirmiş, hətta zindanlarda yatmışdır. Qul Himmətin bir çox şeirləri İbrahim və Hacik Kız olan "Kul Himmət Üstadım" taxallüsü ilə şeirlər yaran başqa Himmətlərə qarışmışdır. Əsasən dərəgədən yətişdiyi, əlavəlik anənesini yaxşı bildiyi söylənir. Çox yüksək təbə sahib şair əlavə-bəktəsi adəb-əkrannı, yəli fəlsəfəsinin temsilcisidir. Onun xalq əslubunda yazdığı şeirlərdən güclü Əli sevgisi, əhli-beyt vurğunluğu, on iki imamçı məzəhəb inancı görülməkdədir.

Allah-Məhəmməd-Əli bərliy onun da vəhdəti-vücud fəlsəfəsində və ilahi eşq düzüncəsində temel anlayışdır. Qul Himmət əlavə-bəktəsi inancının Ərdəbıl təkkasına bağlı safiyyə qoluna mansub olduğunu üzün şeirlərdən fəlsəfəsinin bir çox ünsürləri də görünməkdədir. Qul Himmətin təbəsi bu gün Tokatın Alamus ilçəsinin Vərzil kəndindədir. Təxəllüsünən Qul Himmət olduğundan gördürü kimi özünü Hz. Əlinin qulu adlandırmışdır, adəb ilə orkan yolu iləlişkili eşq yolu bilməşdir. Bütün fəlsəfi görüşləri imam ettiqədən, əlavə inancına dayanır.

Qul Himmət görə eşq oduna yanmayan, mənlik duyğusunu yox etməyen, könül

evini viran qoymayan eşqsiz insanlar insan soyundan deyilər, şeytan soyundandırlar, çünkü yalnız şeytan haqqı eşqin no olduğunu bilməz. Bir insan ki, dili ilə, könül ilə eşq-dən başqa bir söz söyleyirsə, demək ki, onun imanı və dini zifidir, çünkü ilahi eşq an böyük imandır, an böyük dindir. Pir Sultan Abdalda olduğu kimi Qul Himmət də imanın eşq ilə birləşmiş olması Allah-Məhəmməd-Əli ilə mümkündür. Əhli-beyt sevgisini bilməyən, Kərbələyə yanmayan, Hüseyn aşığı olmayan eşqsiz candır, eşqsiz canın olması mümkün olmuşdur üçün də olıdır.

İlahi eşq içində iman, adəb, morifst olan bir vergidir, Haqqın qullarına ehsan etdiyi, qulların da bu əsərlər yolda hər zaman evallah dediyi nəmətdir. Qul Himmət aşığı ilahi eşq sevdasının salanın da Allah olduğunu demək, eşqin qədər, tale olduğunu, haqq yoluна gironların getməyi məcbur olduğu monzil hesab edir.

XVI əsr əlavə-bəktəsi şeirlərdən və pirlərindən biri de Muhyiddin Abdalədir. Əsl adı, doğulduğuluk ilə, yəli, öldüyündə tarix məlum deyildir. Bəzə qeydlərdən onun Dobruca və Makedoniya torpaqlarında olduğunu söz edilir. Muhyiddin Abdal Anadoluda hürufi aqidasına bağlı şeirlərdən biridir. Ancaq hürufi, heydəri, sefavi, qələndəri və digər zümrə şeirlərə əlavə-bəktəsi ənənəsi içindən Muhayiddin Abdal da əlavə-bəktəsi şairi kimi öyrənilir. Muhyiddin Abdalın XVI yüzülliyin qaynaqlarında adı keçməkdədir. Şeirlərində Hacı Baktaş Vəlinin, Otman Babanın, Bəltim Sultanın, Nasimin adları zikr edilir.

Qaynaqlara görə Ədirnə ilə Kırklareli arasında yerleşən Çökədə yaşıdığını demək mümkündür. Belə ki, Muhyiddin Baba Türbəsi də Kırklareli Hacıdanışmand kəndi yaxınlığındadır. Şükrü Elçin qaynaq göstərəndən onun 1529-cu ilə ölümü yanzımdır [4, s. 265]. Bəzə tədqiqatçıları Muhyiddin Abdalın Aydında doğduğu, oradan galərə Sələdo tərəfləşdiyi bildirilir [3, s. 21]. Heca vəzni ilə hürufi, bəktəsi adəb-ərkanında yazdığı şeirlərindən ibarət kiçik bir divan vardır. Bəzə qədər da mehzəb və divanı galib çatmışdır. Bunda başqa onun cöngəldər tuyulqları da qalmışdır. Bir de Muhyiddin Abdal adı edilən 13 bondılık gorayı tərzdən yazılmış, divanında olmayan, ancaq şəlavələr arasında əldən-ələ gozən "Seyrənnâme" adlı kiçik bir əsəri vardır [15, s. 5-6].

Muhyiddin Abdal, Pir Sultan Abdal, Sərsən Əli Baba, Virani, Qul Himmət kimi aşiq tərzi əlavə-bəktəsi adəbiyyatının nümayəndəsidir. Şeirlərində şia, qələndəri və hürufi inanclarında aks etdirən coxlu yerlər vardır. Onun ilahi eşq anlayışı da şia fəlsəfəsinə, yəni imamat düzüncəsinə dayanır. Ona görə də bəzə arasdırıcıqlar onu qələndəri şeirlərinin on böyük temsilcisi hesab edir [10, s. 226]. Şeirlərində Yunus Əmrənin, Nəsiminin, Xətaiinin, Qayışğuz Abdalın təsiri güclüdür, ancaq məsələlərə baxışında orijinaldır. Allah-Məhəmməd-Əli üçlüsündə əlavə-bəktəsi düşüncəsi; qas, kirpik, üz, göz, harf, adəd və s. deyimlərində hürufi, könuldən könülə yəli ifadəsi ilə qələndəri dünyagörüşü nün əks-sədəsi bütün yaradıcılığın ömründən olmuşdur.

XVI əsr təsvəvvif adəbiyyatının bütün sahələrdə inkişafının zirvəsinə çatdığını dövr kimi xarakterize edilir. İstar xəlvəti, istar mələmi-həmzəvi, istərsə də əlavə-bəktəsi şeirlərinin hecdə aşərlər verdiyi, adəb yollarını tam formalasdırıldıqları bu əsrda bəzi sufi şair və ozanlarının fiqah, kalama, şarii elmələri uyğun gəlməyən görüşlərinə görə edam edildiyi, öldürüldüyü da bir gerçəkdir. Xüsusun, Qanuni Sultan Süleyman dövründə fərqli dini görüşlərinə, etiqadi inanclarına görə taqib edilən və öldürülən təsəvvüf şairləri və şeirlərdir. Molla Kəbib, Oğlan Seyh İsmail Maşuki, Bosnalı Seyh Hamza Bali, Seyh Muhyiddin Karamani və başqları buna misal olur. Bu da Osmanlı dövlətinin Xristianlara və Məsələlərə xosgörlü münasibətinin əksinə olaraq sunni məzhebdən kənddə qalan bütün digər İslami fikir və düşüncələrə, xüsusun da şia məzhebinə, əlavə-bəktəsi və mələmi-həmzəvi yorumuna qarşı düşmən münasibətinin nəticəsi idi.

Təsvirvüfin marginal yoluñ tutan, yaxud müxäßil sufı görüsündə ya ya görüsə ya xın olan haç təqib olunmuş, öldürülmiş, zindanlara atılmışdır. Ancaq Osmanlı idarəsinin heterodokş adalan düşüñçə axınlarına qarşı bu amansız roftarına baxmayaraq takılı şeiri inkişafından geri qalmadı, əksinə şariətə yaxın sufı şairlərinin asırları da daxil olmuşla xalq arasında daha da yayıldı və aşiq tərzi şeirləri ilə daha da xəlqildi.

ƏDƏBİYYAT

- Batışlam H.D. Divan şiirinde aşık, sevgili, rakip üçlüsü ve ölüm // Folklor Edebiyatı, 2003, c. 9, s. 34.
  - Demirel Ş. 16.yüzyıl divan şairlerinden Hayreti ve devriyeye benzeri bir gazelinin açıklaması // Fırat Üniversitesi, Sosyal Bilimler Enstitüsü Dergisi, 2003, Ocak, s. 13/1.
  - Durbilmez B. Mühîiddin Abdâlın tuyug ve manîler // Erciyez Üniversitesi sosyal bilimler enstitüsü dergisi, Kayseri, 1996, № 7.
  - Şükri E. Halk Şiiri Antolojisi. Ankara: Akçağ, 1988.
  - Nûzhet E.S. Bektaşî şairleri ve nefesleri. İstanbul: Müstakil Yayın, 1944.
  - Abdurrahman G. Dini-tasavvufî Türk Edebiyatı. 3 Baskı, Ankara, 2006.
  - Gölpînîrî A. Baratav Pervî Nailî. Pir Sultan Abdal. İstanbul: Dergah Yayınları, 1991.
  - Kayabaşı B. Sarban Ahmed divanında melamîlik // Turkish Studies International Periodical For the Languages, Literature and History of Turkish or Turkic, 2010, winter, v. 5/1.
  - Melikov İ. Pir Sultan Abdal üzerine, Anadolu aleviliği ve Pir Sultan Abdal. Paris: Fransa Alevî Birlikleri Federasyonu, 1998.
  - Ocak A.Y. Osmanlı İmparatorluğunda marjinal sufilik: Kalanderiler (XIV-XVII yüzyıllar). Ankara: TTK Yayınları, 1992.
  - Öztelli C. Pir Sultan Abdal. Bütün Şiirleri. İstanbul: Milliyet Yayınları, 1971.
  - Özmen İ. Alevî-bektaşî Şîrîler Antolojisi. II c., Ankara: TTK Yayınları, 1998.
  - Üzkürümîlî A. Alevîlik Bektaşîlik. İstanbul: Cem Yayınları, 1998.
  - Suhreverdi Ş. Avarîfû'l-mâ' arîf (Marifet ihsanları). Müttercimler, Yahya Pakîz, Dilâver Selvi, Umran Yay. İstanbul, 1988.
  - Salci V.L. Edirne Halk Şâirleri: Mühîiddin Abdal // Damla, Edirne, 1942-1943, c. 1, № 2-10.
  - Tarlan A.N. Fuzulî Divanı Şerhi. I c., Ankara: Kültür ve Turizm Bakanlığı Yayımlanı, 1985.
  - Uşman A. Ahmet Sarban. Büyük Türk Klasikleri, 3 c., İstanbul: Ötüken, 1986.

Нигяр Исмаилзаде

## **БОЖЕСТВЕННАЯ ЛЮБОВЬ В СТИХАХ МАЛАМИТОВ-ХАМЗАВИ И АЛЕВИТОВ-БЕКТАШИ В СУФИЙСКОЙ ЛИТЕРАТУРЕ XVI ВЕКА**

В XVI веке ведущая роль в развитии суйфийской литературы принадлежала поэтам из числа алевитов-бекаш и малимитов-хамазави. Наиболее яркими представителями литературы малимитов-хамазави являются Ахмед Сарбан, Кайгусуз Визели Алаэддин, Амир Осман и другие. Стихи о божественной любви в произведениях поэтов из числа малимитов-хамазави опиралась на философии вахдат ал-вуджу, любви ал-халль бейт. Важнейшими темами были божественная любовь и

литературе маламитов (или у маламитов) заключается в таинственности и скрытности тайны. В целом в мировоззрении маламитов тайна – единственный путь к любви. В XVI веке литература алевитов-бекташи перевезлась золотой вея. К основным представителям литературы алевитов-бекташи относятся Мухийиддин Абдал, Хейрати, Пир Султан Абдал, Гул Гуммет и другие. Согласно поэтам из числа алевитов-бекташи бохестенная любовь и поклонение преподносятся как одно понятие, поклонение осуществляется с любовью, поклонение без любви не поклонение. Под бохестенной любовью представители алевитов-бекташи подразумевали любовь к Аллаху, Мухаммеду, Али и бесконечную привязанность к ним. XVI век является периодом, когда во всех сферах суфийской литературы стихи как маламитов-хамзави, так и алевитов-бекташи создавали произведения в слогах, полностью сформировав свой литературный путь.

**Ключевые слова:** турецкая суфийская литература, божественная любовь, литература маламитов-хамзави, литература алевитов-бекшизи.

Nigar Ismailzadeh

## THE DIVINE LOVE IN SUFI LITERATURE AND THE MALAMI-HAMZAWI AND ALAQI-BAKTASHI POETRY

The development of the Tekke literature was based mainly on the Alavi Bektashi and Malami-Hamzawi poets. The most diverse and the most popular representatives of the Malami literature were Ahmad Sarban, Qaygusuz Vizeli Alaaddin, Amir Osman and the others. The poets of Divine love in Malami literature (or among Malamis), consisted of the philosophy of divine unity and the love of the family of the prophet. The main aspect is mystery and high attention to mystery. Generally in the Melami worldview mystery is the only path that goes to sincerity. In the 16th century experienced its golden age. Muhyiddin Abdal, Hayrati, Pir Sultan Abdal, Qul Hammat and the others are the major representatives of the Alawi-Bektashi literature. According to the description of Alewi-Bektashi poets divine love and worship have the same insight. Worship is practiced with love, it is not worship without love. Alawi-Bektashis by the Divine love meant the love of Allah-Muhammad-Ali and complete devotion to them. In the 16th century for the Sufi literature whether Malami-Hamzawi or Alawi-Bektashi is an age of production of the new poetry and formalization of their poetic methods.

**Keywords:** *Turkish Sufi literature, divine love, Malami-Hamzawi literature, Alawi-Baktashi literature.*

(Akademik Vəsim Məmmədəliyev tərəfindən təqdim edilmişdir)